

V Æ T Æ N

## **Başqalarının dərini çəkməyi bacaran insan**

Mən şeirə şeir kimi baxmıram. Mən şeirə insan kimi baxıram. Şeir insan təfəkkürünün məhsulu olsa da, təfəkkürü olan insanların hamısı şeir yaza bilmir. Mən şeirə dərd kimi, qəm kimi, istək, arzu, həsrət, vüsal və s. kimi yanaşıram. Bu sadaladığım və bütün insanlar tərəfindən yaşanılan hissləri hamı sözə çevirməyi bacara bilmir. Şeir, eyni zamanda, həyat hadisələrinin insan hisslərində özünü bürüzə verən və sözlə ifadə olunan əks-sədasıdır. İnsan hayqırtısı yalnız qranit qayalara dəyəndə ifadə edilməsi qeyri-mümkün olan əks-səda verə bilir. Dərətəpələr ən dəli qışqırtını belə udu bonu eşidilməz etmək qabiliyyətinə malikdir. Deməli, şairi xalqın səsini əks-sədaya çevirən insanlığın qranit qayasına bənzətsək, yanılmış olmaıq. Əks-sədanın nə olduğunu yalnız sıldırım qayalar arasında səs salıb öz səsinin əks-sədasını dinləyənlər yaxşı başa düşə bilər. O qranit qayalara toxunub insanın özünə qayıdan səs-haray monofon səs yox, orkestr tərəfindən araya-ərsəyə gətirilmiş bir üvertüradır.

Belə çıxır ki, şeir də zamanın və həmin mütləq zaman kəsiyində yaşayan insanların – xalqın sevincinin-kədərinin, əməlinin, arzusunun cəmiyyətin qranitq qayası olan üzvlərinin (bu insanlar şair adlanır) hissində, duyğusundakı əks-sədadır. Ancaq bu lə əks-sədadır ki, onun ömrü insan səsinin qranitq qayadakı əks-sədası kimi ani yox, əbədidir.

Hər bir kəs öz sevgisini, istəyini, həsrətini sözlə ifadə etməyi bacarır. O kəslər barmaqla göstərilir və cəmiyyət içərisində sayılıb-seçilən bir təbəqə təşkil edirlər ki, həmin insanlar yaşadıkları ağrı-acını, hiss və duyğuları sözəolduğu kimi çevirməyi bacarırlar. Həmin insanlar ölməzdir, əbədidir, unudulmazdırlar.

Belə insanlardan – söz adamlarından biri filologiya elmləri doktoru, professor, eyni zamanda nəğməkar şair olan Vüqar Əhmədin yaradıcılığı ilə tanış olanda min faiz əmin oldum ki, «Vüqar Əhməd» imzası da haqqında danışdığım insanlar sırasında olacaqdır.

Mən Vüqar Əhmədi tez-tez televiziya kanallarında şeir söyləyən, verilişlər aparən bir şair kimi tanıyırdım. Ancaq Azərbaycan Müəllimlər İnstitutunda işə başlayandan sonra onunlabir insan, həmkar kimi yaxından tanış oldum. Gözəl

pedaqoq, maraqlı müsahib kimi qəbul etdim. Min səhifəyə yaxın şeirlərini əvvəldən axıra qədər oxuduqdan sonra onun müxtəlif müsbət insani cəhətlərini kəşf etdim. Mənə aydın oldu ki, bir neçə sahədə öz qələmini sınayan Vüqar Əhməd məhsuldar elm adamı olmaqla yanaşı, həm də nəğməkar şair, qayğıkeş oğul, məsuliyyətli ata-ər, diqqətçil dost, kövrək insandır. Mənim tanıdığım Vüqar Əhməd isə müəllimliyi, şairliyi, alimliyi, anaya bəslənilən oğul, övlada bəslənilən ata, ömür-gün yoldaşına göstərilən ər-kişi qayğısını özündə təcəssüm etdirən bir fərddir – insandır. Böyük hərf ilə yazılan insandır. O, iki dərslinin, altı sanballı monoqrafiyanın, on iki müxtəlif mövzularda olan şeir kitabının, yüzlərlə məqalənin, yüzlərlə populyar mahnının sözlərini və eyni zamanda musiqisinin müəllifidir.

Vüqar Əhməd öz hissini, duyğusunu, yaşadığı yaşantıları qələmindən gizləyə bilməyən şairdir. Yaşadığı hissləri sözə çevirir, məqsədi yolunda çarpışır, vuruşur. İstəkləri yerinə yetəndə şeirinin misralarında sevinclə yaşanılan bir həzz duyulur, istədiyinə nail olmayanda isə, əli yerdən-göydən üzülür və üzünü Tanrıya çevirir.

Dərldidi sinəm, Allah,  
Sozalan günəm, Allah.  
Elə dərd var yandırır,  
Qoymayır dinəm, Allah. – deyir.

Dar ayaqda Tanrıya üz tutub ona güvənən şair bununla bərabər döyüşkəndir, dəniz kimi dalğalı, fırtınalıdır. Dərinliyi, ürəyinin genişliyi çəkdiklərini çox qabarıq bürüzə verməyə imkan vermir. Heç şairin özü də bu istəkdə deyil. Tələtümünü, fırtınasını cilovlamağı bacaran şair yazır:

Mən dənizəm, dalğalarım üzdədir,  
Dərinliyim tufanımı gizlədir.  
Yıxılana balta çalan bizdədir,  
Daş atan çox, gərək möhkəm dayanam.

Şairin yurduna, vətəninə olan sevgisi, istəyi onun düşmənlərinə nifrəti, kini sözə çevriləndə gülləyə dönür, oxucunun da hisslərini alovlandırır qəlpəyə çevirir.

Xain düşmən susayıbdır ölümə,  
Çöp uzadır ocağıma, külümə.  
Yurdum üçün mən gedərəm ölümə,  
Son ayaqda qəti olur fərmanım.

Vüqar Əhmədin şeirləri ilə tanış olanda duyursan ki, o, olanını dostundan, tanışından gizlədən adam deyil. «Varın verən utanmaz» deyimini əsas tutub özünə yaxın bildiyi hər kəsə sahibi olduğu söz süfrəsindən pay bölür. Təsadüfi deyildir ki, şairin yaradıcılığının mühüm bir hissəsini yaxın bildiklərinə, ürəyinə yatanlara ithaf etdiyi şeirlər təşkil edir.

Şairin yaradıcılığının əsas hissəsini sevgi şeirlərindən sonra ithaf şeirləri tutur.

Vüqar Əhməd dininə inamlı, imkanı kamil, yurduna, vətəninə sadıq, anasına, övladına söz-söz yanan bir sənətkardır. Onun haqqında onlarla məqalə, monoqrafiya yazılıb, şeirləri haqqında isə yüzlərlə rəy-fikir söylənilib.

Mən şairliyi, alimliyi, müəllimliyi, qorxmazlığı, sözü yerində söyləmək bacarığını cismində cəm edən Vüqar Əhmədin insanlığını hər bir bacarığından üstün gördüm. İnsanlığın ehsanlığa döndüyü, aşındığı bir zaman kəsiyində, tutduğun yoldan daşınmayasan, şair! Misralarına sirlilik, şeirlərinə dirilik arzulayan Sərdar Zeynal.

**06.10.2010**

## XƏZƏR

Xəzər maviliyi tale rəngimdi,  
Ən uca göydələn Xəzərdir mənə.  
Xəzər dəryaçası baş çələngimdi.  
Ən yaxın sirdaşım Xəzərdir yenə.

Xəzər tək söhbətim heç kimlə tutmur,  
İlhamı, eşqimi ondan alıram.  
Böyük qardaşımdı, məni unutmur,  
Xəyala onunla birgə dalıram.

Bir az masmavidi, bir az bəyazdı,  
Onda vəhdətlənib rənglər dünyası.  
Mənim taleyimi o pozdu, yazdı,  
Xəzərdir cahanın, bəlkə, röyası.

Yaman ilqarlıdı, yaman vüqarlı,  
Sanki əyilməyən qocaman dağdı.  
Bəlkə də, ən yaxın dostu Vüqardı,  
Sular kəhkəşanlı, azman bir bağdı.

## SUMQAYIT

Müstəqillik qaranquşu,  
Bakımızın qardaşı,  
Göy Xəzərin sirdaşı,  
Sumqayıt, ay Sumqayıt.

Xarüqələr yaratdı,  
İnsanların poladdı.  
Bir tərəfin Coratdı,  
Sumqayıt, ay Sumqayıt.

Kimyaçılar yetirib,  
Elə şöhrət gətirib.  
Hər yerdə çiçək bitib,  
Sumqayıt, ay Sumqayıt.

Oğulları cəngavər,  
Qızlarısa hürilər,  
Hamı dilli-dilavər,  
Sumqayıt, ay Sumqayıt.

Hər bölgədən buraya  
Pənah gətirən çoxdu,  
Hamı bilir dünyada  
Buranın tayı yoxdu.

Yaşılıqlar oylağı,  
Sumqayıt, ay Sumqayıt.  
Ceyranbatan bulağı,  
Sumqayıt, ay Sumqayıt.

## VƏTƏN BAYATILARI

Mən aşiqəm Arana,  
Həm Milə, həm Şirvana.  
Yol düşdü Abşerona,  
İbadət var Qurana.

Aşiqəm el-obaya,  
Mehr saldım Qubaya,  
Çağırdım yaxın dostu,  
Bakım çatdı haraya.

Çərəzlər dada-dada,  
Yol getdim Ordubada,  
Göygölü gördüm burda,  
Xəzərim düşdü yada.

Yol gedirdim Təbrizə,  
Sizdən düşər kim bizə?  
Xəzərdən su apardım  
Şah gölünə səpməyə.

“Heydərbaba” dastanım,  
Şəhriyar “Gülistan”ım,  
Əliağa Vahid mənim,  
Şeir yazan sultanım.

Yol düşdü Ərdəbilə,  
Rast oldum şirin dilə,  
Rübabəni dinlədim,  
Oxurdu “Qaragilə”.

Yol getdim Qarabağa,  
Qoymadılar qabağa,

Öz doğma Vətənimdə  
Mən dönmüşdüm dustağa.

Yol başladım Göyçəyə,  
Dönüb özgə ölkəyə,  
Ələsgər əsir düşüb,  
Çəkilməmişik kölgəyə.

Yolum düşdü bazara,  
Düşdüm azar-bezara,  
Bura pulsuz gəlirkən  
Kaş gedərdim məzara.

Çəkilməmişəm xəlvətə,  
Allahımla söhbətə,  
Cəhənnəmə gedirəm,  
Yoxsa ki, mən cənnətə?!

Səadəti qovuram,  
Öz-özümü yoruram.  
Arzularım çin olmur,  
İçin-için doluram.

Həyat bizi tərlədir,  
Ümidimiz çərlədir,  
Kin-kidurət bilmərik,  
Hər nə varsa dildədir.

Xəyalım səyahətdə,  
Əllərim itaətdə,  
Gecə-gündüz oluram  
Allaha ibadətdə.

Yol düşdü bağımıza,  
Od düşdü canımıza,  
İsti qumda gəzirdim,  
Göz düşdü şanıma.

Əncir, üzüm quruyur,  
Qəlbim hər şeyi duyur,  
Nəslim, köküm, əcdadım,  
Bu torpaqda uyuyur.

Neftim qara qızıldı,  
Məşəlimdə qızındım,

İçməli su gəzirəm  
Bu məsələ uzundu.

Hər nə varsa elindi,  
Şeirimi doğma dilimdi,  
Deməyin ki, a dostlar,  
Vüqar Əhməd deyindi.

## VƏTƏN OĞLANLARININ

Əqidəsi dönməzdir,  
Məhəbbəti sönməzdir,  
Şücaəti ölməzdir  
Vətən oğlanlarının.

Dili yalan bilməzdir,  
Sonu beş arşın bezdir.  
Üzü yersiz gülməzdir  
Vətən oğlanlarının.

Düşmənin başın əzdi,  
Keşikdə ayıq gözdü.  
Şöhrəti dünya gəzdi  
Vətən oğlanlarının.

Üzü dönsə çox tərsdi,  
Söz deyəndə sərbəstdi.  
Səbirin Allah kəsd  
Vətən oğlanlarının.

Cəngavərdir, qəhrəman  
Bu Vətən oğlanları.  
Dünyada gözəl insan  
Bu Vətən oğlanları.

## BALAXANI

Neft püskürən ordudur,  
Cahangirin yurdudur.  
Bala xandır Balaxanı,  
Hanı neftinə tay, hanı?

“Füzuli kantatası”,



Burda nota salınıb.  
Qara neyin sədası  
Tək Vəlidə alınıb.

Sonbeşik xanəndəməiz,  
Hamıya doğma, əziz  
Şirinsəsli İzzətədi,  
Vətəndir Balaxanı.

Neft qoxuyan gülüdür  
Bakının, Abşeronun.  
Azərbaycan elidir  
Balaxanı, Balaxanı.

## VƏTƏNDİR

Qoy sizə ərz eləyim dönə-dönə, Vətəndir,  
Harda “Segah” çalınsa, ora mənə Vətəndir.

Qibləgahım, məbədim, son pənahım Vətəndir,  
Dinim, Kəbəm, Quranım, səcdəgahım Vətəndir.

Vətənə əsil oğul, Vətən üçün öləndir,  
Çətin gündə, dar gündə ağrısını böləndir.

Bakı, Gəncə, Naxçıvan, Qarabağım Vətəndir,  
Göz açdığım Abşeron, düzüm, dağım Vətəndir.

Dəli Kür, Xan Arazım, ulu Göyçəm Vətəndir,  
Dərbənd, Zəncan, Təbrizim, Borçalım-cəm Vətəndir.

Nəğməkar bir oğulam canımda can Vətəndir,  
Vüqar Əhməd söyləyir Azərbaycan Vətəndir.

## VƏTƏNİMDİR

Azərbaycan-doğma elim,  
Nə gözəldi ana dilim.  
Ən ətirli solmaz gülüm  
Vətənimdir, Vətənimdir.

Naxçıvanım, Bakım, Gəncəm,  
Qarabağım güldən incəm.

İstiqlalım fidan, qönçəm,  
Vətənimdir, Vətənimdir.

Nəğmələri şöhrətlidi,  
Oğulları qeyrətlidi,  
Hər qarışı qiymətlidir,  
Vətənimdir, Vətənimdir.

Bölünübür Vətən iki,  
Birləşməyir Təbriz-Bakı,  
Şimaldakı, Cənubdakı  
Vətənimdir, Vətənimdir.

## VƏTƏN

Vətən nəçidir, nədir?  
Ürəyimin içidir,  
Vətən mənimçin nədir?  
Səcdəgahdır, qiblədir.  
Bu dünyanı o mənə  
Cani-dildən sevdilir,  
Çox şirindir, bal dadır,  
Güneydə, Qarabağda,  
Amma məni ağladır.  
Gülənləri güldürür,  
Öz qanı çox qaradır.  
Türkün nərəsi gəlsə,  
Erməninini öldürür.  
Vətən bizimçün kimdir?  
Bir loğmandır, həkimdir.  
Tarımda sarı simdir,  
O, muğamdı, qəzəldi,  
Dünyada ən gözəldi,  
Vətən hara, hardadır?  
Göyçə, Borçalı, Təbriz,  
Xəzər adlı göy dəniz.  
Dərbənddən ta Zəncana,  
Doğmadır şirin cana,  
Bizim Azərbaycana.  
Vətən Kürüm, Arazım,  
Tar, kaman, telli sazım.  
Vətən harda, haradır?  
Bakı, Gəncə, Qubadır.  
Bu Vətənin hər göyü,

Türk əsilli obadır.  
Qarabağım, Şirvanım,  
Qazaxım, Naxçıvanım,  
Qəmlidi Savalanım,  
Vətən bura, buradır.  
Astara, Lənkərandır,  
Ərdəbildir, Gilandır,  
Kəlbəcər, Zəngilandır,  
Vətən bura, buradır.  
Boldu nefti, sərvəti,  
Malı, varı, dövləti,  
Vardır bir də Vətənin  
Şair Vüqar Əhmədi.

28.01.2009

## PERİNBEL

Seyidlər ocağı – qədim türk eli  
Eynidir Cənubla ləhcəsi, dili,  
Dağlara can verir çiçəyi, gülü,  
Müqəddəs sayırıq biz Perinbeli.

Mirsultan ağanın ruhu burdadır,  
Qaçaq Sadatxanın yurdu burdadır,  
Seyidlər yetirən ordu burdadır,  
Kökün kəsib neçə-neçə zalimin,  
Kəndi olub neçə-neçə alimin,  
Bir kəndidir o Yardımlı elinin,  
Müqəddəs sayırıq biz Perinbeli.

Mirəşrəfi, Mirşahini yetirib,  
Mircəfəri elmimizə gətirib,  
Bir vaxt olub, bu torpağı itirib,  
Müqəddəs sayırıq biz Perinbeli.

Meşələri – rəssam çəkən xalıdır,  
Göz oxşayan dağlarının qarıdır,  
Dərdə çarə mayda çıxan balıdır,  
Müqəddəs sayırıq biz Perinbeli.

Ziyarət yeridir ocaqlar, pirlər,  
Dördüncü imamdan qalıb ləpirlər,  
Qayıdış gününü bayram edirlər,  
Müqəddəs sayırıq biz Perinbeli.

Səfər eləyiblər bura qonaqlar,  
Qonağı Perinbel daim soraqlar,  
Ürəyə qüvvətli soyuq bulaqlar  
Müqəddəs sayırıq biz Perinbeli.

Xəstə bura gəldi, qaldı, ölmədi,  
Şair bura gəldi sözləri, dedi,  
Qardaş, doğma bilin Vüqar Əhmədi,  
Müqəddəs sayırıq biz Perinbeli.

## VƏTƏNDƏN VƏTƏNƏ HƏSRƏTLƏ BAXDIM

Heyran dağlarına mən qonaq oldum  
Astara-Ərdəbil yoluyla qalxdım  
Vüqarlı qartaldım zirvədə duran,  
Vətəndən Vətənə həsrətlə baxdım.

Rəssam fırçasıyla çəkilən dağlar,  
Sinəsinə qəmlər əkilən dağlar  
Baxışı həsrətlə dikilən dağlar  
Vətəndən Vətənə həsrətlə baxdım.

Fındıqlı zirvəsi göylərə yaxın,  
Səriyin, Vənəmin, nəminə baxın,  
Qəzəlim Yardımlı, Lerikə yaxın  
Vətəndən Vətənə həsrətlə baxdım.

Qoşa Astaramız iki bölünüb,  
Bölünən bu ürək birgə döyünüb.  
Vüqar Əhməd sərhəd görüb deyib  
Vətəndən Vətənə həsrətlə baxdım.

## VƏTƏNİMİ QORUMAĞA

Ölkəmin bir bucağından,  
İsti ata ocağından,  
Yaxınların qucağından  
Ayrı düşdüm, ər olmağa,  
Bu Vətəni qorumağa.

Sola döndüm, döndüm sağa,  
Yol vermərəm yad qonağa,  
Yaş düşməsin bir yanağa,  
Son qoyaraq ağlamağa,

Bu Vətəni qorumağa.

Sərkərdəmiz versə fərman,  
Biz hazırıq hər gün, hər an,  
Andımızdır bayraq, Quran,  
Haydı, gedək Qarabağa,  
Bu Vətəni qorumağa.

Düşmüşük biz dil-dodağa,  
Dava neçə il qadağa.  
Rəhbər desə: - kim qabağa!  
Ana, bacı, millət gedər,  
Bu Vətəni qorumağa.

İlham ilə, cəsərlə,  
Mərdlik ilə, cəsərlə,  
Allahıma ibadətlə,  
Allah-deyib, marş irəli,  
Bu Vətəni qorumağa.

İgidlər cərgə-cərgədi,  
Azərbaycan bir ləşkərdir,  
Vüqar Əhməd bir əsgərdir,  
Siyahıya onu da yaz,  
Bu Vətəni qorumağa.

30.04.2007

## **GƏL SEVƏK DÜNYANI, DUYAQ DÜNYANI**

Əbədi deyilik, qonağıq, qonaq,  
Başını qaldırıb dünyaya bir bax,  
Dünyanı bir daha yenidən quraq,  
Gəl sevək dünyanı, duyaq dünyanı.

Sevək təbiətin min bir rəngini,  
Görək şadlananı, görək qəmgini,  
Ümidin qələbə çaldığı günü,  
Gəl sevək dünyanı, duyaq dünyanı.

Seyr edək insanın möcüzəsini,  
Sevək ürəklərin istək səsini,  
Dinləyək sevginin xoş nəğməsini,  
Gəl sevək dünyanı, duyaq dünyanı.

Anlayaq, anladaq dostu, sirdaşı,  
Qoymayaq biz yarı yolda yoldaşı,  
Yarla qoşa olaq, gedək yanaşı,  
Gəl sevək dünyanı, duyaq dünyanı.

Bu dünyanı duyduq, çox felə uyduq,  
Ömür bizə olub göstəriş, buyruq,  
Dünyaya göstərək əbədi qulluq,  
Gəl sevək dünyanı, duyaq dünyanı.

## AZƏRBAYCAN BAYRAĞI

Ən əziz, ən müqəddəsdir,  
Yenilməzdir türk bayrağı.  
Dalğalandı, nəfəs kəsdi,  
Danılmazdır türk bayrağı.

Üç rəngli bir röyası var,  
Dünyada türk dünyası var.  
Milli himni, havası var  
Azərbaycan bayrağının.

Yüksəlib, enməz, alovu sönməz,  
Savaşa geri dönməz – Azərbaycan bayrağı.

Ulu öndər yadigarı,  
Azadlığa etibarlı,  
Qəhrəmanlıq misraları,  
Səndə yaşar türk bayrağı.

## NAXÇIVAN

Burada doğulub, burda boy atıb,  
Burada yaşayıb Cavid əfəndi.  
Qələmi qılıncdan müqəddəs sayan,  
Səidə xoş layla çalıb Dübəndi.

Dahisi çox olan xalqın nə qəmi?  
Məqbərə ucaldıb memar Əcəmi.  
Dərəsi səngərdir, qayası gəmi,  
Gözəllər gözəli, gözəl Naxçıvan.

Böyük Mirzə Cəlil gülüb, güldürüb,  
Ömrünü yurdunda qərib, kəm sürüb,  
Böyük Heydər baba qanadın gərib,  
Gül açıb, ucalıb əzəl Naxçıvan.

Günlərlə ha düşün, ha oxu, ha yaz,  
Yüz ildə yetişir bir Məmməd Araz.  
Əylisli söz yazdı, Mirişli avaz,  
Qayğısı, kədəri xəzəl Naxçıvan.

Sirabın sirrini içənlər bilir,  
Vayxırdan xəstə tək içənlər bilir.  
Badamlı adamın üzünə gülür,  
Gözəllər gözəli, gözəl Naxçıvan.

Burda parlayıbdır ilk dan ulduzu,  
Ağıza dad verir Naxçıvan duzu.  
Vətənə bağlıdır oğulu, qızı,  
Gözəllər gözəli, gözəl Naxçıvan.

## VƏTƏN

Dövlətim, varım,  
Namusum, arım,  
Mənim vüqarım  
Vətəndir, Vətən.

Gücüm, sağlığım,  
Hər gün, hər çağım  
Mənim varlığım  
Vətəndir, Vətən.

İlk məhəbbətim,  
Tac-səltənətim.  
Ən son məskənim  
Vətəndir, Vətən.

Son ziyarətim,  
Zəngin sərvətim,  
Nazlı afətim  
Vətəndir, Vətən.

Şəhərim, kəndim,  
Bal dadan qəndim,  
Hər zaman dedim  
Vətəndir, Vətən.

Sönməz ulduzum,  
Əbədi ruzum,  
Bu alın yazım  
Vətəndir, Vətən.

Sözüm, ilhamım,  
Gözəl sabahım,  
Sevincim, ahım  
Vətəndir, Vətən.

Dərdim, azrım,  
Ömür bazarım,  
Ən son məzarım  
Vətəndir, Vətən.

Kürüm, Arazım,  
Mavi Xəzərim,  
Şeirim, qəzəlim  
Vətəndir, Vətən.

Nəğməm, muğamım,  
Nəmli yanağım,  
Dilim-dodağım  
Vətəndir, Vətən.

Quzey, Güneyim,  
Bilimrəm neynim?  
Şirinim, Leylim  
Vətəndir, Vətən.

Babək, Koroğlu,  
Odlu od oğlu,  
Hər bir türk oğlu  
Vətəndir, Vətən.

Kim çəkir zəhmət,  
Ən böyük qiymət,  
Bu Vüqar Əhməd  
Vətəndir, Vətən.



## TƏBRİZ

Biri yaddı, biri doğma,  
O Tehrandı, bu da Təbriz.  
Ayrılığım zəhər, doğma,  
O tikanlı, busa nərgiz.

Biri qandı, biri candı,  
Biri Tehran, biri Təbriz.  
Həm Urmiya, həm Zəncandı  
Biri tamlı, biri ləziz.

Birində yaz, birində qış,  
Yazda Tehran, qışda Təbriz.  
Biri qarğış, biri alqış,  
O əvəzli, bu əvəzsiz.

O da paytaxt, bu da paytaxt,  
Biri Tehran, biri Təbriz.  
Biri soldu, biri də sağ,  
Biri boğuş, biri təmiz.

Burdan ora uçacağam,  
Bura Tehran, ora Təbriz.  
Mən birliyi umacağam,  
Yaman düşüb tora Təbriz.

O gülərdi, sən ağlağan,  
O Tehrandı, sən də Təbriz.  
Barışmayıb bu çağacan,  
Həm zilində, bəmdə Təbriz.

Gözlərinin yaşını sil,  
O Tehrandı, sən də Təbriz.  
Cəng eyləyər kişi əsil,  
Sənə verər Allah, Təbriz.

Biri farsdı, biri türkdü,  
Biri Tehran, biri Təbriz.  
Rus da, fars da səndən ürkdü,  
Güləcəksən, gülüm Təbriz.

## VƏTƏN BAYATILARI

Mən aşiq Abşerona,  
Düşüb yeri şorana.  
Ab sudu, şor da ki duz,  
Yapışarmı şər ona?

Baxıb bəhri-Xəzərə,  
Gərək yanam, közərəm.  
Görüm, onu gəlməsin  
Heç vaxt gözə, nəzərə.

Seyidi söz karvanı,  
Məbəd etdi Şirvanı,  
Yada sal Məhsətini,  
Natəvanı, Heyranı.

Nazlı gəlin Qarabağ,  
Səs heykəlim Qarabağ.  
Həsətliyə, əlinə  
Yetmir əlim, Qarabağ.

Evimin damdı damı,  
Yurdumun söndü şamı.  
İstəmirəm cənnəti,  
Qaytarın siz Şuşamı!

Ya Məhəmməd Füzuli,  
Əsir düşüb Füzuli.  
Kərbəladada dua et  
Xilas eylə bu eli.

Laçının, Kəlbəcərin  
Atdan düşüb Həcərin.  
Gəncədə narahatdı  
Ruhu Sultan Səncərin.

Gədəbəy bir qaladı,  
Keçidləri əladı.  
Burda min-min erməni  
Öz qanını yaladı.

Gedəndə Lənkərana  
Göz qoyun Xanbulana.  
Mənim doğma elimdir

Təbrizdən düz Zəncana.

Qazağın oxanları,  
O qoşma yazanları,  
Sərhəddə bir nər kimi  
Qaynadır qazanları.

Səderək verib şəhid,  
Naxçıvan buna şahid.  
Burda öz nəşi ilə  
Yurda qovuşdu Cavid.

Dərdlidi sinəm, Allah,  
Saralan günəm, Allah,  
Elə dərd var yandırır  
Qoymayır dinəm, Allah!

Qubadlım, Zəngilanım,  
Başına mən dolanım.  
Cəbrayılım, incimə  
Sənsən olub-qalanım.

Borana bax, qara bax,  
Qara bəxtli Qarabağ.  
«Aləm cənəttə dönsə,  
Yaddan çıxmaz Qarabağ».

Çadırlarda bitənlər,  
Doğmaları itənlər,  
Qoy sizə bir dərs olsun  
Tarix olub ötənlər.

Toyları dayandırın,  
Milləti oyandırın.  
Yurduma xor baxanı  
Qanına oyandırın.

Qələmidi qılıncı,  
Sevgisidi qazancı.  
Sizin bu Vüqar Əhməd  
Olmayıbdı yalançı.

## AZƏRBAYCAN

Uzun illər bundan öncə  
Paytaxt oldu ulu Gəncə.  
Nələr çəkdi bu şəhərim  
Müsavata yer verincə?

Məmmədəmin, sən ol əmin,  
Qalxan bayraq bir də enməz.  
Əbədidir əməllərin,  
Yanar günəş bir də sönməz.

Unutmadı səni millət,  
Ulu öndər, ulu öndər.  
Məfkurənlə dövlət yaşar,  
Ulu öndər, ulu öndər.

Rəsulzadə harayıdır,  
Cümhuriyyət bayramıdır.  
Dövlətçilik bayramıdır,  
Bayramınız çox mübarək.

## AZƏRBAYCAN

Azərbaycan-eşqim mənim,  
Qərənfilim, yasəmənim.  
Ən ətirli gülüm mənim,  
Novruz mehli bir səmənim.

Oğuz yurdum, odlar elim,  
Sənə min yol mən can dedim.  
“Yerdə gəzim, göyə gedim?”,  
Səninləyəm, Azərbaycan.

İstiqlalda tək cocuğum,  
Çənlibelli qoç oğuzum.  
Rövşən oğlun, Nigar qızın,  
Azərbaycan, Azərbaycan.

Məmmədəmin bir öndərdir,  
Tariximi o döndərdir.  
Pis günlərə sənə gərdir,  
Bayraq enməz, Azərbaycan.

Çox çəkmisən lovğalardan,  
Qarıldayan qarğalardan.  
Allah qoysa qovğalardan  
Qalib çıxar Azərbaycan.

Bir dövlət tək ucalırsan,  
Bir Günəş tək nur saçırısan,  
Bir müdrik tək qocalırsan,  
Qoca babam Azərbaycan.

## CƏNNƏT QARABAĞ

Ağdamım, Laçınım, Füzulim mənim,  
Ləhcəsi şəkərdən şirinim mənim.  
Ləhcəsi şirindən şirinim mənim,  
Dərdlərin qəlbimə çəkib dağ mənim.

Həsərət qalib ağlar gözüm üzünə,  
Nəğmə qoşdum bayatına, sözünə.  
Əlim çatmır əsir Cıdır düzünə,  
Nəmli yanaq, cənnət məkan Qarabağ.

Elimin şaxtadan doğan yazısan,  
Vətənin nur saçan dan ulduzusan.  
Qarabağ maralı, elin qızısan,  
Elin sənə dayaq, cənnət Qarabağ.

Üzeyir vətəni şən Ağcabədi,  
Öz elimdi Qarabağım əbədi.  
Cəbrayıl, Tərtəri görənlər dedi:  
Elin sənə dayaq cənnət Qarabağ.

## AZGƏYLIYƏN

Azgəyliyən Baskeçidə yaraşlıq  
Bu bir kənddir, burda vardır yüz işıq.  
Bu tarlada min illərdir yaşarıq,  
Bu torpağa şən nəğmələr qoşarıq.

Keçəlləmə, həm Almalı meşəsi,  
Heyran edir bülüllərin xoş səsi.  
Moştuq bulaq haraylayır hər kəsi,  
Ellilərdə vardır qüdrət, bacarıq.

Mahmud müəllim həm hesab, həm həndəsə  
Öyrədirdi kim dərslərini bilməsə,  
Beş alanda verərdilər səs-səsə.  
Xatirəylə biz indi də yaşarıq.

Tahir, Almaz, Teymurazla Şirəli,  
Əsgər kişi bu dünyadan gedəli,  
Cavan ikən ağsaqqaldır Şirəli,  
Röyaları hərdən görür dolaşıq...

## AZƏRBAYCAN

Tarixi qədimdir milyon il öncə,  
Oğullar cəngavər, qızları incə.  
Dünya şöhrətli Bakıyla, Gəncə,  
Azərbaycan elim, doğma Vətənim.

Neft qoxuyan gözəl güldü Abşeron,  
Torpağı qızıldır olsa da şoran.  
Vətən torpağıdır Mil, Muğan, Aran,  
Azərbaycan elim, doğma Vətənim.

Qızların başında lahıç örpəyi,  
Süfrədə dad verir dağlı çörəyi,  
Lənkəran neməti, talış xörəyi  
Azərbaycan elim, doğma Vətənim.

Torpağı qədimdi, bilinmir yaşı,  
Canlı bir tarixdir hər dağı, daşı,  
Sonu qələbədir türkün savaşı,  
Azərbaycan elim, doğma Vətənim.

Ərdəbil, Urmiya, Astara, Təbriz,  
Borçalı torpağı canımdan əziz,  
Şəkinin ləhcəsi ləzizdən ləziz,  
Azərbaycan elim, doğma Vətənim.

Adını eşitcək söylədim mən can,  
Bir ucu Dərbənddi, bir ucu Zəncan,  
Oğlu var Günəş tək ərzə nur saçan,  
Azərbaycan elim, doğma Vətənim.

## BAKIM MƏNİM

Bakı mənim doğulduğum şəhərim,  
Burda olub hər sevincim, kədərim,  
Bura bağlı güzəranım, qədərim,  
Bakı mənim gecələrim, səhərim.

Dərdin özü, çarəsi də burada,  
Gözəl varmı Bakı kimi harada  
Abşeronda, o yarım bir adada,  
Qucacaqdır onu hər gün Xəzərim.

Çox bağlıyam şəhərimə - Bakıya  
Mən bələdəm hər tinə, hər səkiyə  
Gəmi gəlirsə mehr sönür Bakıya,  
Kimsəsizlər kimsəsizidi şəhərim.

Təbriz, İzmir, İstanbuldu qardaşı,  
Qız qalası ona necə yaraşır  
Qalib gəlir əgər kimlə yarışır,  
Xoş günümdə o qələbəm, zəfərim.

Şəhərimi mən sevirəm ürəkdən,  
Güc alıram tez-tez əsən küləkdən,  
Burda hamı çox uzaqdı kələkdən,  
Həm bu günüm, həm keçmişim, əzəlim.

Mehriban insanlar çəkir zəhməti,  
Üstün tutur burda hamı qeyrəti,  
Şair edib Bakım Vüqar Əhmədi,  
İlham verir, bu ilhamlı şəhərim.

28.10.08

## CORAT

Evlərində şənlik, büsat,  
Süfrələrdə noğul-nabat.  
Nə gözəldir burda həyat,  
Abşeronun gözü Corat.

İnsanları adlı-sanlı,  
Cavanları dəliqanlı.  
Nazəninlər istiqanlı,  
Hər daşına mən can dedim,

Mənim əziz, doğma kəndim.

Abidələr necə qədim,  
Hər tərəfi bağça-bağat,  
Xeyir iş gör, qurub-yarat,  
Tariximin izi Corat.

“Muğam” adlı abidəni  
Həm müğənni Zahidəni,  
Coratlılar sevir qəlbən,  
Abşeronun gözü Corat.

Burda sevər hamı zəhmət,  
Sənətkara verər qiymət,  
Şeiri yazdı Vüqar Əhməd,  
Corat kəndim, Corat kəndim.

## BİLGƏH

Göy Xəzərin, Abşeronun gözüdü,  
Nəğmələrin şeirlərin sözüdü,  
Gözəllikdə bu dünyanın özüdü,  
Qızıl qumlu bir cənnətdir, Bilgəhim.

Xoş havası xəstələrə verir can,  
Dahilər var torpağında dil açan,  
Qalib kimi bir insan var nur saçan,  
Bu oğullar qənimətdir, Bilgəhim.

Şeyximiz də mərhəm olub buraya,  
Arif insan haray verir haraya,  
Tofiq adı məşhur olub dünyaya,  
Nəğmələrin bir sənətdi, Bilgəhim.

Ağ şanın da sanki baldı, şəkərdi,  
Zəfəranın nə dadlıdı, nə tərdi.  
Zəncəfilin hamını məst edərdi,  
Razyanan da bir ləzzətdi, Bilgəhim.

Zənginlərin imarəti burdadır,  
Bilgəh də bir məhəbbətdir, sevdadır,  
Ləhcələri şirinlikdən bal dadır,  
Dincələmə bir xəlvətdi, Bilgəhim.



Yetiribsən yazarları, alimi,  
Türk elidir, mən də sevdim elimi,  
Abşeronun sarı simi, ağ simi,  
Muğam bizə əmanətədi, Bilgəhim.

## BAKIM MƏNİM

Bu torpağa ibadətəm,  
Bu dünyaya səyahətəm.  
Ömrüm, günüm, səadətəm,  
Bakım mənim, Bakım mənim.

Uşaqlığım, dəcəlliyim,  
Həm qocalıq, həm gəncliyim.  
Ey əbədi bir gəncliyim,  
Bakım mənim, Bakım mənim.

Üç gözəl var, bir bilsəniz,  
İstanbuldu, Bakı, Təbriz.  
Yaşamaram Bakı sənsiz,  
Bakım mənim, Bakım mənim.

İç dünyam – İçərişəhər,  
Qız qalasın dünya sevər,  
Çox gözəldi gecə, səhər,  
Bakım mənim, Bakım mənim.

Ölkəmizin ürəyisən,  
Bu millətin gərəyisən,  
Neft ətirli çörəyisən,  
Bakım mənim, Bakım mənim.

Gedib gəzsək biz hər yanı,  
Seyr eləsək bu dünyanı.  
Əvəz etməz el-obanı,  
Bakım mənim, Bakım mənim.

Köhnə məhlə, köhnə küçə,  
Dalanlardan keçə-keçə.  
Bulvar dolu hər gün gecə,  
Bakım mənim, Bakım mənim.

Çox qədimdi abidələr,  
Şirvanşahlar deyir nələr.

Şeir, muğam, qəzəl deyər,  
Bakım mənim, Bakım mənim.

Duyanların səni sevir,  
Səndə yadlar qalmır, gedir,  
Zər qədrini zərgər bilir,  
Bakım mənim, Bakım mənim.

Ayrı düşsəm əgər səndən,  
Baş açmaram kədər, qəmdən.  
Vüqar Əhməd deyir qəlbən:  
- Bakım mənim, Bakım mənim.

1.02.2009

## QARADAĞIMSAN

Qobustan, Lökbatan, Ələt, Umbakı,  
Bir tərəf Salyandır, bir tərəf Bakı.  
Qafqaz dağlarıdır dağların bil ki  
Qaradağ, Qaradağ, Qaradağımsan.

“Sofi Həmid” piri ziyarət yerim,  
Qobustanda qalıb əcdad ləpirim  
Qayalar şəkilli, tarixi sirrim  
Qaradağ, Qaradağ, Qaradağımsan.

### Nəqarət

Həm Güney, Quzeydə vardır Qaradağ  
Gün gələr gülümsər bu nəmli yanaq,  
Gün gələr qayıdar doğma Qarabağ,  
Qaradağ, Qaradağ, Qaradağımsan.

İlhamla açıram burda gözüümü  
Xəzər ləpələri yuyur üzümü  
Vüqar Əhməd deyir sözün düzünü  
Qaradağ, Qaradağ, Qaradağımsan.

## EY MİLLƏTİM

Ey millətim, ayağa qalx,  
Bu sözü deməkdən sənin qulağın kar,  
Mənim dilim lal olubdur.  
Rüşvətxorla itin fikri yal,

Biganə ilə kütün vicdanı kor.  
Vallah... aqlaram zar-zar  
Nə qədər deyərlər, bağırarlar  
Qalx ayağa.  
Bilirəm ehtiyacın var  
Arxaya, dayağa.  
Allah deyir, məndən bərəkət,  
Səndən hərəkət.  
Yoxsa istəmirsən verəsən özünə zəhmət?  
Bəsdir, yetər, ey millətim, ayağa qalx,  
Qələbə bayrağını keçmiş xanlığımın  
Baş kəndinə tax,  
Qoy soyusun ürəyim  
Bu sevinci görədim,  
Lalələrdən nəhəng bir  
Çələng hörəydim.  
Qalx ayağa, mənim nəhəng millətim,  
Ən əziz, ən təmiz yazıq millətim.

## QARABAĞDAYAM

Şuşanı yuxumda gördüm dün gecə,  
Şəhərim bərbaddı, İlahi, necə.  
Oyaqkən, rüyada, gündüz, həm gecə,  
Cənnət bağındayam, Qarabağdayam.

Bu əllər qovacaq ordan yağını,  
Səngər eyləyəcək Ağrı dağını,  
Geri qaytaracaq Qarabağımı  
Cənnət bağındayam, Qarabağdayam.

Sanki dastanlarda, nağıllardayam,  
Ən igid, nər igid oğullarlayam.  
Nə qədər qan içrə boğulmaqdayam,  
Cənnət bağındayam, Qarabağdayam.

## BAKI

Məmləkətin nəfəsidir gur səsi,  
Paytaxtımdır Azərbaycan nəfəsi.  
Millətimə kimsəsizlər kimsəsi,  
Mənə ana, mənə doğma, ay Bakı.

Cəngavərlər vətənisən, ay Bakı,  
Sən memarlıq snətisən, ay Bakı,  
Azər yurdun türk elisən, ay Bakı,  
Ayım, günüm, ilim, əsrim, ay Bakı.

İçərişəhər keçmişim, iç dünyamdı,  
Qız qalası səyahəti röyamdı.  
Xəzərim sə məsmavi göy dünyamdı,  
Övladına deyirsən lay-lay Bakı.

Arzulara sənə qoşa çataydım,  
Ulduzlarla birgə batıb-çıxaydım.  
Arzum budur, mən qoynunda yataydım,  
Mənə ana, mənə doğma, ay Bakı.

## ŞƏHİDİM

Vətən torpağını qucan şəhidim,  
Ruhları göylərə uçan şəhidim.  
Torpağa qovuşdun haçan, şəhidim?  
Ömrü yarı qalan nakam şəhidim.

Kiminin məktəbli oğulu qaldı,  
Kiminin nabatı, noğulu qaldı,  
Qapısında qurbanlıq bir toğlu qaldı,  
Ömrü yarı qalan nakam şəhidim.

Şəhid verən xalqıq – üzümüz ağdır,  
Şəhidlik zirvəsi Ən uca dağdır,  
Şəhidlər Şuşadır, o Qarabağdır,  
Koroğlum, Qoç Nəbim, qoçdu şəhidlər,  
Bu şeiri sizə qoşdum, şəhidlər!

## TƏBRİZİM

Güneyimdə mənim özüm,  
Şirin ləhcəm, şirin sözüm,  
Həsətdədi mənim gözüm,  
Təbrizim, ay Təbrizim.

Yağdı həsrət yağışları,  
Eşit, Allah, alqışları.  
Sərtdi qonşu baxışları,  
Təbrizim, ay Təbrizim.

«Dağlarının başı qardı».  
Həsrətindən saç ağardı.  
Bu nə görkəm, nə vüqardı?  
Təbrizim, ay Təbrizim.

Soyumuza yad olmuşuq,  
Özgə-özgə ad olmuşuq,  
Kim deyir ki, şad olmuşuq,  
Təbrizim, ay Təbrizim.

Bölünübdü Vətən iki,  
Birdir dili, birdir kökü,  
Birləşmədi Təbriz-Bakı,  
Təbrizim, ay Təbrizim.

Heydrbaba dağlı dağdı,  
Şahgölü dağlı bulaqdı,  
Quzeyin sənə dayaqdı,  
Təbrizim, ay Təbrizim.

Nə Şəhriyar, nə də vahid  
Görmədi vətəni vahid.  
Qoy biz olaq buna şahid,  
Təbrizim, ay Təbrizim.

## **BORÇALI**

Gözəlliyin guşəsidir Borçalı,  
Azərbaycan nəxşəsidir Borçalı.  
Sazın-sözün beşiyidir, yurdudur,  
Kamandarın şux səsidir Borçalı.

Tarix boyu öz-özünə güvəndi,  
Cəngavərlər ölkəsidir Borçalı.  
Düşmən ilə döyüşlərdə «Cəngi»Nin  
Həm zilidi, həm bəmidir Borçalı.

Yer üzündə, bütün türklər içində  
«Qarapapaq» nəsilidir Borçalı.  
El-obası, Qarayazı, Başkeçid  
Azərbaycan səhfəsidir Borçalı.

Xındısının, Əmrahının, Hüseyinin,  
Şaiqinə t.hfəsidir Borçalı.  
Qızılhacılı məktəbində doktorun  
Şagirdlərə həfəsidir Borçalı.  
Vüqar Əhməd salam söylər Bakıdan,  
Kimsəsizlər kimsəsidir Borçalı.

## VƏTƏNDAŞ

Qaradan qaş olmaz, yaddan da qardaş,  
Dostun təzəsindən heç olmaz sirdaş,  
Vətən torpağıdır hər qaya, hər daş,  
Torpağı sevəndir yalnız vətəndaş!!!  
Torpaq nə gəlirdir, nə də ki daşbaş,  
İşğal sülh sevməyir, gərəkdir savaş,  
Nə məzar istərəm, nə də başdaşı,  
Torpağı sevəndir yalnız vətəndaş.

## BİLİRƏM

Könlüm arzulayır ən gözəl ili,  
Necə də sevirəm şipşirin dili.  
Sevirəm Vətəni, bu doğma eli,  
Duyuram, bilirəm gələn günləri.

Dərmişəm bağçadan mən qızılgülü,  
Taleyim gözləyir ən gözəl günü,  
Görəcəm Qarabağ qələbəsini,  
Duyuram, bilirəm gələn günləri.

Güneyim, Quzeyim olacaq vahid,  
Gözlərim olubdur eşqimə şahid.  
Daha görməyəcək Vətənim şəhid,  
Duyuram, bilirəm gələn günləri.

Səadət mənimlə qoşa gəzəcək,  
Qəlbimdə ən həzin nəğmə dinəcək,

Bu şeirim qəlblərə yollar çəkəcək,  
Duyuram, bilirəm gələn günləri.

Bilirəm, xoşbəxtlik məni tapacaq,  
Cənnət yollarına cığır açacaq,  
Arzular ömrümə işıq saçacaq,  
Bircə bilməyirəm mən ölən günü.

## VƏTƏNİMDİ

Ən əzizdən əzizimdi,  
Ən ləzizdən ləzizimdi,  
Mavi Xəzər dənizimdi,  
Vətənimdi, Vətənimdi.

Güllərin ən ətirlisi,  
Ellərin ən birincisi,  
Həm soyuğu, həm istisi,  
Vətənimdi, Vətənimdi.

Başı qeylü-qallıdı,  
Cənubludu, şimallıdı  
Ləhcəsi şəkər, ballıdı,  
Vətənimdi, Vətənimdi.

Çox gözəldi qışı, yazı,  
Var muğamı, tarı, sazı,  
Dəli Kürü, xan Arazı,  
Vətənimdi, Vətənimdi.

Türk elinin ən qocası,  
Ölkələrin ən ucası,  
Qələbələr çatası,  
Vətənimdi, Vətənimdi.

28 may 2008

## YEVLAX

Gəzdim Lənkəranı, gəzdim mən Qaxı,  
Məni heyran etdi həm də Şamaxı.  
Bu gün seyrə çıxdım gözəl Yevlaxı,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Qarabağ buradan başlayır, bilin,  
Gözəl guşəsidir Vətənin, elin  
Bu nəğmə eşqidir vuran qəlbimin,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

“Heydər bağı” bəzənib başdan-başa,  
Hər bayramda sanki gözəl tamaşa.  
Yaşa Azərbaycan, sən min il yaşa,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Yelmar kimi oğulları yetirib,  
Çöllərində qızılğüllər bitirib,  
Yevlaxa oğullar şöhrət gətirib,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Yevlax göəlləşib, bunu el bilir,  
Şad gündə insanlar sevinir, gülür.  
Gözəl bir oğuldu balamız Elmir,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Nə gözəldir bulaqları, gölləri,  
Xaldan kimi məşhur olan elləri.  
Gətirmişəm ən ətirli gülləri,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Cavanşirin, Koroğlunun yurdudur,  
Mənim xalqım ən nəhəng bir ordudur.  
Vüqar Əhməd şeirləri bal dadır,  
Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

27.05.2007

## DÜNYA

Dünya bir düşərgədir,  
Dəstələr gəlir, gedir,  
Hamı cərgə, cərgədir  
Bu dünyada, dünyada.

Çilçıraqlı saraydır,  
Dünya axan bir çaydır,  
Bu nalədir, ah-vaydır  
Bu dünyada, dünyada.

Gözəl bir tamaşadır,



O insanı yaşadır,  
Ömür tək yox, qoşadır  
Bu dünyada, dünyada.

Sabahdır, dan üzüdür,  
O çiçək dənizidir,  
Hamının əzizidir  
Bu dünyada, dünyada.

Göylərin dumanıdır,  
Küsənin gümanıdır,  
Min dərdin dərmanıdır  
Bu dünyada, dünyada.

Xəyalımda nələr var,  
Sonsuz xəzinələr var,  
Həm sevinc var, kədər var  
Bu dünyada, dünyada.

## **BAKI**

Mən Bakının küləyini  
Tufanlara dəyişməyəm,  
Mən Bakımın küləyini  
Milyonlara dəyişməyəm.

Şəhərlərin tacı Bakı,  
Taleyisə acı Bakı.  
Məmləkətin məğrur səsi,  
Ey gözəllik ilahəsi,  
Neft qoxuyan gülüm Bakı,  
Günüm, ayım, ilim, Bakı.

Mənə qardaş, həm də sirdaş,  
Mənə doğma atam Bakı,  
İstərdim ki, arzulara  
Sənlə qoşa çatım, Bakı.

## **GƏL QORUYAQ VƏTƏNİ**

Nağıllardır qorxulu,  
Düşmən deyil qorxulu,  
Vətən müqəddəs, ulu,

Gəl qoruyaq Vətəni.

Sayıq olaq, a qardaş,  
Yağıdan olmaz sirdaş,  
Ya sülh, ya da ki, savaş,  
Gəl qoruyaq Vətəni.

Vətənim varlığımı,  
Ən göydələn dağımı,  
Enməyən bayrağımı,  
Gəl qoruyaq Vətəni.

Hər qarışı təbərrik,  
Qeyrətini çəkərdik,  
Biz ürəkdən deyirik:  
Gəl qoruyaq Vətəni.

## GÖYÇAYIM

İnsanları necə mərddi, mübariz,  
Özləri zəhmətkeş, qəlbləri təmiz,  
Göyçaylılar bu millətə çox əziz,  
Göyləri gömgöydü, gözəl Göyçayım.

O, yetirib Rəsul Rza, Anarı,  
Əli Kərim kimi gözəl yazarı.  
Ziyarət yeridir şəhid məzarı,  
Gözəllər gözəli, gözəl Göyçayım.

“Heydər Bağı” al-əlvandı, gülüstan,  
Buranı seyr edir hər gün hər insan.  
Aşıqlar söyləyir gör necə dastan,  
Gömgöy gölləri var gözəl Göyçayım.

Bayramlarda şənlik eyləyir hamı,  
Dövlətdən alırlar gücü, ilhamı.  
Bütün Göyçayımız sevir İlhamı,  
Gözəllər gözəli, gözəl Göyçayım.

Cavanşır. Babəkim qəhrəmanların,  
Şirvana çox deyir Azərbaycanım.  
Vüqar Əhməd deyir: -xoşdur sabahım,  
Gözəllər gözəli, gözəl Göyçayım.

26.05.2007

## NABRAN

(Nəğmə)

Adı dünya şöhrətli,  
Ən gözəl bir ləzzətli,  
Havası bir nemətdi,  
Gözəl Nabran, Nabranım.

Bura Xaçmaz torpağı,  
Göy Xəzərin oylağı,  
Meşələrin yaylağı,  
Gözəl Nabran, Nabranım.

Dalğalanır göy dəniz,  
Şəfa tapır hər məriz,  
Ağ balığı çox ləziz,  
Gözəl Nabran, Nabranım.

Bura sanki cənnətdi,  
Sevənlərə xəlvətdi,  
Nabranı vəsf eyləyən,  
Şair Vüqar Əhməddi.

## GƏZDİM

Gəzdim Lənkəranı, gəzdim mən Qaxı,  
Məni heyran etdi ulu Şamaxı.  
İlk dəfə görmüşəm mən bahar çağı,  
Şairlər yurdudur gözəl Şamaxı.

Şirvan torpağıdır həm solu, sağı,  
Elimin muğamı, sözü Şamaxı.  
Nəsimi soyuldu, el dedi ağı,  
Şairə yas tutdu eli Şamaxı.

Səhhətin, Hadinin şeri cövhərdir,  
Qışımnda, qarımnda yaydı Şamaxı.  
Hər gələn mehmanı qardaş sanırlar,  
Ulduzdu, günəşdi, aydı Şamaxı.

Yavər Kələntərli yandırdı, yaxdı,  
Gecələr ulduzu saydı Şamaxı.

Seyid Əzim, Sabir sözün bulağı,  
Xanəndə Alimə kökdü Şamaxı.

Zabitin, Mələyin səsi nə şirin  
Elnarənin səsi qəmlər oylağı.  
Hacının tarına teldi Şamaxı.  
Vüqar Əhməd dedi, söylədi axı,  
Elimin gözüdür, gözəl Şamaxı.

## ANA VƏTƏNİM

Ən müqəddəs bir Vətən,  
Bir də doğma anadır.  
Ana Vətən hər nədən  
Çox yüksəkdir, ucadır.

Bakı-solmaz gülümdür,  
Azərbaycan-elimdir,  
Vətəni sevdiren  
Doğma ana dilimdir.

Nələr çəkibdir başı,  
Doğmadır hər qarışı,  
Udacaqdır savaşı  
Mənim ana Vətənim.

Qədrin bilməz bir naşı,  
Kədərliyə göz-qaşı,  
Görməyəydi göz yaşı  
Mənim ana Vətənim.

## PİRŞAĞI

Ağ saçlı palmaların-əncirindir,  
Bəyaz qumun, meynələrin  
Ən ziynətli boyunbağın, zəncirindir.  
Soyköklərin, soyadların türk mənşəli,  
Abşeronun ən qiymətli cəvahiri, gövhər ləli.

Pir övladı, pir uşağı  
Pirşağı,  
Türk övladı, türk uşağı-Pirşağı.

Sən Xəzərin ağışında  
Bu taleyin sərt qışında  
Dözümlüsən, səbirlisən.  
Tarixçilər heyran qalıb  
Heykəlləşən yaddaşına,  
Yer vermisən, verirsən də  
Obasından, yurd yerindən  
Köçkün düşən qardaşına.

Pir övladı, pir uşağı  
Pirşağı,  
Türk övladı, türk uşağı-Pirşağı.

Təmiz havan təmizdən də təmizdi,  
Yaxın qonşun mavi Xəzər dənizdi.  
Naxələflər hüsurunda qaravaşdı, kənizdi,

Pir övladı, pir uşağı  
Pirşağı,  
Türk övladı, türk uşağı-Pirşağı.

Qızıl qumun təbərrükdür, çaradır,  
Qara kürün dənəvərdir, paradır,  
Ədviyyatın ətirlədir dünyanı,  
Pirşağını görsən, sanki gördün dünyanı.

Pir övladı, pir uşağı  
Pirşağı,  
Türk övladı, türk uşağı-Pirşağı.

## TÜRK OĞLUYAM

Azərbaycan, yurdum mənim  
Od püskürən ordum mənim

Koroğlum var, Babəkim var,  
Xətəim var, Məzdəkim var,  
Yer üzündə öz çəkim var,  
Türk oğluyam, türklüyüm var.

Məmmədəmin sən ol əmin,  
Türkmən babam, qırğız əmim.  
Türk qardaşım, qəlb sirdaşım  
Qırğız, qazax-axadaşım

Qaqauzdur-dag oğuzdur,  
Tatar, başqırd.....  
Şir ürəkli bir bəyaz qurd.

Türk oğluyam....  
Azəriyəm.  
Min il öncə  
Dədəm Qorqud  
Tərəfindən  
Osmanlıyla  
Cüt atılmış  
Nərd zəriyəm,  
Azəriyəm,  
Azəriyəm,  
Gah ağıllı,  
Gah dəliyəm.  
Pis qonşuyla  
Mən döyüşə  
Bir türk kimi  
Gəlməliyəm.  
Döyüşlərdə  
Mən türk kimi  
Ölməliyəm,  
Yaranışdan  
Türk qardaşım  
Gah ağladı,  
Gah da güldü.  
Türküstanın  
Təşəkküllü  
Milyon idi.  
Türk oğluyam,  
Mən şərqliyəm.  
Yüz illərdir  
Çox dərddiyəm.  
İndi-indi  
Açıqlanır  
Türk yolları,  
-saxlama sən  
Bu qatarı.  
Ekvatorun  
Əvəzinə  
Türk relsləri  
Çəkməlidir.  
Hələ...  
Ermənini

Bu torpaqdan əkməlidir.

Müsəlmanam  
Mən sadəcə  
Bir insanam.  
Türk-İslamam  
Himnim “Salam”  
Ay-Türk, balam,  
Birləşməyin  
Vaxtı deyil?  
Ayıl-ayıl...  
Qərinələr keçəcəkdir  
Neçə-neçə, igid-igid  
Mərd oğullar, nər oğullar  
Bu dünyadan köçəcəkdir.  
Türk oğlunun  
Adı-özü  
Şeiri-sözü  
Qalacaqdır  
Böyük dünya  
Tarixində.  
Türk silinməz  
Yaddaşından  
Tarixin də...

## QARABAĞDIR

(nəğmə)

Nə zamandır torpaqlarım işğaldadır,  
Gör bu elim, bu Vətənim nə haldadır?  
Qarabağda qulaq səsdə, göz yoldadır,  
Torpaqlarım təzdən mənim olmayınca,  
Ömrüm-günüm, yaşamağım mənə dağdır,  
Hissim, duyğum, arzularım Qarabağdır.

Anam, bacım sən başına qara bağla,  
Dolan qara buludlarla dolub ağla,  
Yağı düşmən meydan açıb Qarabağda,  
Torpaqlarım təzdən mənim olmayınca,  
Ömrüm-günüm, yaşamağım mənə dağdır,  
Hissim, duyğum, arzularım Qarabağdır.

Çadırlarda ey doğulan körpə-uşaq

Uca səsdən, məlahətdən nə danışaq,  
İlan mələr bu yerlərdə səsin boğuq,  
Torpaqlarım təzdən mənim olmayınca,  
Ömrüm-günüm, yaşamağım mənə dağdır,  
Hissim, duyğum, arzularım Qarabağdır.

Nəqarət:

Gözəl Allah, qaytar mənə Ağdamımı,  
İstəyirəm öz evimi, öz damımı  
Gözü yaşlı qoyma mənim sən anamı,  
Torpaqlarım təzdən mənim olmayınca,  
Ömrüm-günüm, yaşamağım mənə dağdır,  
Hissim, duyğum, arzularım Qarabağdır.

Qarabağın insanları nəzakətli,  
Xanəndələr oxuyurlar məlahətli,  
Vüqar Əhməd soruşur ki, nə halətdi,  
Torpaqlarım təzdən mənim olmayınca,  
Ömrüm-günüm, yaşamağım mənə dağdır,  
Hissim, duyğum, arzularım Qarabağdır.

## ABŞERON BAĞLARI

İsti qum günəşdən alışıb yanır,  
Talvarda meynələr göyə dırmanır,  
Samovar püskürür, dudkeş odlanır,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Keçmiş pəhləvanlar əncir yeyərmiş,  
Ağ şanı, dərbəndi, yovangir, kişmiş,  
Dəmyə qarpızı var, bal kimi yemiş,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Dədə-babalardan o bizə qalma,  
Düşbərə qutabla, qatıqla dolma,  
Əncir ağacları ağ saçlı palma,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Razyana ətiri, cirə-duz tamı,  
Abqora doşabdan tez içir hamı,



Elə iş üstündə gördüm anamı,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

“Püskəndə”, “Mövüc”ü, “Zəncirfərəc”i,  
Ədvələr həvənglə vurdum çəkici,  
Gecəsi gözəldi, deyil üzücü,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

“Meyruli” eyləyir külək qoranı,  
Üç tərəfdən dəniz qucub buranı,  
Doşab vaxtı eyləyirlər “uran”ı,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

İydəsi, badamı, qaysı, püstəsi,  
Ocağın səngimir odu, tüstüsü,  
Cızdağı çıxardır qumun istisi,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

“Balıqqulaq” yığıb beşdaş oynadıq,  
İlbiz zümzüməli səsdən doymadıq,  
Uşaq vaxtı bu dünyanı duymadıq.  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Ərəbdovşanı da burda yaşayır,  
İlan, əqərb ölüm, zəhər zəhər daşıyır,  
Tısağayla, kərtənkələ qaçıyır.  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Ağcaqanad, dozanqurdu, danadiş,  
Arı sancsa yumru kimi olur şiş,  
Mələyirdi tövlədəki boz çəpiş,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Allah verən bu nemətlər gərəyim,  
Ruzumdu təndirdə bişən çörəyim,  
Təbiət qoynunda gəlmir ölməyim,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

Abşeron kəndləri çəkir zəhməti,  
Verir sənətkara onlar qiyməti,  
Sevir Abşeronum Vüqar Əhmədi,  
Abşeron bağları bizə əzizdi,  
Gözəllik yaradan mavi dənizdi.

## ƏSKİ MƏHƏLLƏ

İstəyim dəryadı, sevgim dənizdi,  
Mənə köhnə məhləm necə əzizdi,  
Bu duyğum necə saf, necə təmizdi,  
Əski məhəllələr, əski günlərim.

Mənimçün Vətənim başlanır burdan,  
Ensiz bir küçədən, dar bir dalandan,  
Burada uzaqdı hamı yalandan,  
Əski məhəllələr, əski günlərim.

Məhlədə ağbirçək, ağsaqqal sözü,  
Su çilər əsəbə, söndürər közü.  
Nəzarət eyləyər məhləyə gözü,  
Əski məhəllələr, əski günlərim.

Məhlədə ayrı cür məhləçilik var,  
Burda halal zəhmət, fəhləçilik var.  
Burda xətir-hörmət, böyük, kiçik var,  
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə babam yaşayır,  
Tarixi yaşadan obam yaşayır,  
Qanunum yaşayır, tövbəm yaşayır,  
Əski məhəllələr, əski günlərim.

Küçələr darısqal, yollar dar idi,  
Köhnə məhəllədə birlik var idi,  
Qonşu qonşusuna həmdəm, yar idi,  
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllədə, o köhnə evdə,  
Kimisi qəmdəydi, kimisi kefdə,  
Halal çörək idi qazanc da, nəf də,  
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəllələr uşaqlığımdı,  
Xəyallar dünyası ucalığımdı,  
Döyüşüm, vuruşum qocalığımdı,  
Əski məhəllələr, əski günlərim.

Məhəllə tinləri yığıncaq yeri,  
Burda qoruyarlar “günah”ı, sirri,  
Qadına, qıza da baxmaz heç biri,  
Əski məhəllələr, əski günlərim.

Novruzda qarıya papaq atarlar,  
Yığışib həyətdə tonqal çatarlar,  
Qulaqfalına da qızlar çıxarlar,  
Əski məhəllələr, əski günlərim.

Yerində doğmalığ, yerində sərtlik,  
Gərək ortalığa düşməsin pərtlik.  
Bina evlərində tənhalıq, təklik,  
Əski məhəllələr, əski günlərim.

Köhnə məhəlləyə var sədaqətim,  
Ziyarət etməkdə onu adətim.  
Mənə nağıl deyir qədimdən-qədim,  
Əski məhəllələr, əski günlərim.

Burda namussuzlar qana boyanıb,  
Böyük yol keçəndə kiçik dayanıb,  
“Bismillah” sözüylə yatıb, oyanıb  
Əski məhəllələr, əski günlərim.

Əski məhəllələr qan yaddaşımdı,  
Ən doğma, ən yaxın qəlb sirdaşımdı,  
Qızların hamısı qız qardaşımdı,  
Əski məhəllələr, əski günlərim.

Hanı həyətdəki ağ tut ağacı,  
İndi köks ötürüm mən acı-acı,  
Quruyan budağın yoxdur əlacı,  
Əski məhəllələr, əski günlərim.

Hanı ruhu qalan o itkinlərim?!  
Yaxınlı, doğmalı xeyirim, şərim  
Ən yaxşı şeirimdi o dil əzbərim  
Əski məhəllələr, əski günlərim.

## ABŞERON HAQQINDA DASTAN...

Çox dedilər, az yazdılar  
Bəyaz saçlı Abşerondan  
Uzun illər əl çəkmədi  
Biganəlik Abşerondan  
Neçə şair mahnı qoşdu  
Vəsf elədi Abşeronu  
Xəzərim sə daşdı-coşdu  
Qucaqlayıb Abşeronu  
«İblis»dən qorudu onu  
Abşeronum –yarımada  
Möhtac deyil heç bir ada  
Öğuzların yurdu bu el  
Uzandılar min-min yad əl  
Bu torpağın sərvətinə  
Nemətinə, dövlətinə  
Türk torpağı, Əfşar yurdu  
Qeyrətindən qala qurdu

Yadellilər ona basqın etdilər  
Qeyzləndi, qəzəbləndi Abşeron  
Tamahkarlar sərvətini güdərəkən,  
Sinəsiylə sədd yaratdı Abşeron  
Hər saat şimaldan əsdi səumular  
Ard-arası kəsilməyən hucumlar  
Abşeronun nələr çəkməmiş başı,  
«Xəzri»ni o doğdu düşməyə qarşı  
Bakının küləyi onun ruhudur  
Kədərinin, qüssəsinin ahıdır

Mən Bakının küləyini, tufanlara dəyişməyəm  
Mən Bakının küləyini, milyonlara dəyişməyəm

Sovet alimləri Abşeronumun  
Şanlı bir tarixin əyib qaraltdı  
Türk soylu, türk köklü ulu babamın  
Əslin gah «məcus»a, gah farsa qatdı  
Abşeronlu əhaliyə ikrah ilə «tat» dedilər  
Dininə də böhtan atıb, min dənə irad dedilər

Nə yaxşı ki, ad verdilər, sahilində bir otelə  
Bakıdakı musafirlər, soruşurlar maraqla ilə  
Mehmanxana üstündəki, bu qəribə sözlər nədir?

Deyirəm ki, ay qardaşım, əfəndim, canım, ciyərim  
Gəl sənə mən Abşeronun tarixindən xəbər verim  
Şurəvini vaxtı ilə dolandıran bu məkandır  
Torpağının altı-üstü, sərvəti bol bir cahandır  
Abşeronun nefti ilə min-min illər dolanıblar  
«Soyuz» adlı raketalar kəhkəşana yollanıblar  
Vaxtı ilə bu vətənə ikrah edən, bəyənməyən  
Kontraktda imza atar, nefti üçün, qazı üçün

Hesab açır, funt-sterlinq-dollar verir, ləyən-ləyən

Xəzər ağuşunda, Xəzər qoynunda  
Bir köhnə şəhər var, bilinmir yaşı  
Min bir sirr yatır şəhər qoynunda  
Uzun bir tarixdir onun hər daşı  
Taleyin bu acı, sərt oyununda  
Nə qədər şəhərin ağrıyıb başı  
Bəzən ah-naləsi ucalıb göyə  
Əgər dil açsaydı onun yaddaşı  
Bitməz söylədiyi sonsuz hekayə  
Bu sirli şəhərin adı Bakuyə  
Bakuyə – ər şəhər, basılmaz qala  
Min-min təcavüzkar salıbdır yola  
«Bakuyə» dünyanın ən gözəl yurdu  
Burda ancaq türklər binələr qurdu  
Farsın isə, fəqət, dili yayıldı  
Yarın bilən böyük alim sayıldı

Daş üstə salınmış qaya ucunda  
Min-min möcüzə var şəhər içində  
Daş şəhərdə möhkəm-iri qalalar  
Bu qalalar çox görübdü bəlalar  
Dünyalara səs salmışdı Bakımız  
Düşmənlərdən bac almışdı Bakımız  
Qətran yataqları, neft bulaqları  
İki yüz nər yükü neft qoparardı  
Yüklərdilər qətranı uşaqlara  
Daşyarkən yaxına, uzaqlara  
Neft hamını Bakıya çağırırdı  
Yadellilər “neft” deyib bağırırdı.  
Bənzəyirdi neft yasəmən yağına  
Hörmət göstərirdi hər qonağına  
Müsafirlər heyran idi Bakıya,  
Çox ölkələr karvan idi Bakıya.  
Xoş niyyətlə gələnləri qırmazdı

Millətin kim, dinin nədir, sormazdı  
Bakı əhli, riya, yalan bilməzdi  
Bir qonağı o narazı qoymazdı  
Qonaqlar da Bakıdan heç doymazdı  
Bakı sanki qiymətsiz bir ləl idi  
Ən bahalı cəvahir-gövhər idi  
Ətrafında yamyaşıl bağlar vardı  
Qənşərində vulkanlı dağlar vardı  
Yanar dağlar, hey püskürər sönməzdi  
Od şəhəri əyilməzdi-dönməzdi  
Yollar boyu uzanır, zümrüd üzüm bağları  
Yaşıl fənər tək yanır, şah-əncir yarpaqları  
Bakımıza səs verir xəzrinin viyılısı  
Sanki mərcana dönür bu zəngin Xəzərdə su.  
Vətənə həvəs verir, Abşeronun ağ duzu  
Bizlərə nəfəs verir mavi Xəzərin özü  
Bakı vətənin gözü, Bakı vətənin üzü  
Peyğəmbərin hər sözü hamımızın qəlbində  
«Əli ayağı»nın izi, o Buzovna kəndində  
Babamızın babası, Bakıxanov yazırdı:  
Burada yaşayırmış qədimdə «missigetlər»  
Düşmənlə savaşırmış, türk əsilli elatlar  
Maştağaya bir vaxtlar, əsilzadə bir kübar  
Qədim Alban knyazı, etmiş bir zaman səfər  
Qalmış burdan çox razı, daha geri dönməmiş  
Elə o vaxtdan burda muğamata, qəzələ  
Əruz vəznli şerə, məhəbbət heç sönməmiş

Balaxanı – kiçik xan, xanların balacası  
Amma zəngin, növcavan, sənətkarlar bağçası

Kürdəxan – girdə xındır, havası bir dərmandır  
Qızları çox namuslu, igidləri aslandır

Suraxanı bacıdır, qardaşların tacıdır  
Qədim «Atəşgah» burda, ən qədim torpaq burda  
Qızları dağ turacı, oğlanları «qoçu»dur  
Novxanı – növhəxanı, suyu min dərddə dərman  
Gəzsən bütün dünyanı, tapmazsan böylə məkan  
Çillənib ağ şanı, günəşdən alır nuru  
Mərd olub əhalisi, əcdadları çox ulu  
Torpağının misli yox, insanları «ağa», «xan»  
Nə qədər də abdalıdır, «xan» adına xor baxan  
«Xan» böyüklük deməkdir, «xan» başçılıq deməkdir  
«Xan» bir elə-obaya, ən güclü bir dirəkdir

«Bəylik»də türkə məxsus, «xanlıq»da türkə məxsus  
ən humanist duyğular, insanlıq türkə məxsus

Fatmayı – el harayı, ətraf kəndlərə dayı  
Möcüzədir baharı, gözəldir qışı – yayı  
Burada sarı əncir, təbərrikdir – ehsandır,  
Üzümü baldan şirin, hər bir dərdə dərmandır.  
İnsanları zəhmətkeş, əlləri düz – halaldır  
Fəqət insanı daim, halal zəhmət ucaldır

Pirşağı - kəndlər şahı, qədim oğuz torpağı  
Pirşağı, ata yurdum, babamın səcdəgahı  
Pirşağı – pır uşağı, Pirşağı – cənnət bağı  
Pirşağı – göy qurşağı, min-min rəngli gözəl kənd  
Abşeron yaraşığı, «Qızıl qum»lu səltənət

Binəqədi – qədim insan məskəni  
Möcüzəsi heyran edibdir məni  
Yaşayıb burada milyon il öncə  
Mamont, boz kərəkədan boyu çox uca  
Hələ eramızdan çox illər əvvəl  
Yurd salıb burada köçəri türklər  
Binəqədi – qara qızıl mədəni  
Neft qoxuyur duzu, çölü, çəməni

Türkan – türkün çox qədim obasıdır  
Sanki bura nağıllar dünyasıdır  
Bir gövhərsə onun saf havasıdır  
Ona şərəf qızların həyasıdır  
Zirə kəndi – sudur düz üç çevrəsi  
Qiymətsizdir zəfəranı – zirəsi  
Qarpızına mat qalıb yer kürəsi  
Burda oxur Xəzər öz təranəsin

Saray kəndi çox gözəl bir saraydır  
Burda qış da bir bahardır – bir yaydır  
İnsanında min-min keyfiyyət saydım  
Kişiləri Rüstəmi – Zala taydır

Kəndlərdən birinin adı Coratdır,  
Yaradan bu kəndi gözəl yaratdı.  
Kəndin hər diləyi, arzu – muraddır  
O yaxın kəndlərə, qoldur – qanaddır

Nardaranım – nur dalanım

Zəvvarlara – yar dalanım  
Qərib İmam – Rzadan  
Bizə miras qalanım  
Burda yatır, imamımın bacısı  
Burda gedir dərdlərimin acısı  
Nə qədərdir «Məşədi»si, «Hacı»sı  
Segah üstə ağlayır  
Burda cavan, qoca da  
«Muğam» üstə köklənib  
Böyük də, balaca da  
Şer, sənət beşiyi  
Dinimizin keşiyi  
Bir məktəb, mədrəsədir  
Sənətkarçün Nardaran  
Tarix dərsi öyrənir  
Öz kökünü axtaran  
Təziyədə növhəxan  
Toylarda da xanəndə  
Kəndin Allah eşqini  
Seyr edəsən sən gəndən  
Kişilər növhə deyir  
Şəhid İmam Hüseyndən  
İman əhlidir hamı  
Qocası – cavanıyla  
Allaha bağlanıbdır  
Onlar bütün canıyla

Bilgəhin xar tutu dərman  
Sanki meyvə yox, qandır-qan  
Qonaq gəlsə hər bir insan  
Bilməz necə keçib zaman

Seyr eləsə Mərdəkanı  
Heyran edər hər insanı  
O bir gözəllər gözəli  
Bir gülüstandır hər yeri  
Qucaqlayıbdır hər yeri  
Qucaqlayıbdır Xəzəri  
Mərdəkanın cah-cəlalı  
Məst eləyir könülləri

Şüvəlan – qədim obamız  
Hər daşı bir qeyrət – namus  
Burda yatır milyonlara  
Şəfa verən övliyamız



Məsum, Mirmövsum ağamız

Buzovna canlı – səlnamə  
Canlı tarix, oğuznamə  
Artıq yetişib zəmanə  
Şair də gəlib ilhamə  
Neçə dəftər, neçə kağız qaraltdı  
Abşeronun dastanını yaratdı

Bakı ruzu – bərəkətdir  
Bakı qürur – əzəmətdir  
İçəri şəhər bir tarix  
Qız qalası səlnamədir  
Sən Bakıya göylərdən bax  
Sanki nağıl, əfsanədir  
Cavanları tökmə bədən  
Qızları dünya gözəli  
Heyran olur gələn gedən  
Yoxdur Bakının bənzəri  
Küçələri hamar – hamar  
Şəhər günəşdən nur əmə  
Abidələr billur – billur  
Möcüzələr gözü yorur  
Abşeronun dirəyidir  
Məmləkətin ürəyidir  
Qonaqları axın-axın  
Vətənləri uzaq-yaxın  
Elin halal çörəyidir  
Möhtacların köməyidir  
Elin düşünən beyni  
Vuran nəbzi, coşan qəlbi  
Adı köhnə, özü yeni  
Coşur şairin də təbi  
Heyran edir Bakı onu  
Vəsf eləyir Abşeronu  
Abşeronda əsrlərdir  
Xəzər coşur, xəzri əsir

Bakıda dost saydığımız  
Demə min-min düşmən gəzir  
Nə qədərdir erməni, rus  
Hərəsi bir xain iblis  
Aman Tanrım, bu nə səsdir  
«Qorbaçov»un qılıncının  
Önü, həm də dalı kəsir

Saldırıb, «Mənfur Ordu»nu  
Qana boyada Bakını

Şəhidlərin dəfninəsə  
Milyon-milyon insan gedir  
Al-qırmızı qərənfillər  
Şəhidlərə ehsan gəlir  
Oxunur «Yasin» surəsi  
Ucalır azanın səsi  
Bəşərin ən unudulmaz  
Ən dəhşətli faciəsi

Düşmən getdi Qarabağa  
Erməni, rusun köləsi  
Qəlbimizdə yara oldu  
Qarabağın hekayəsi

Nardaranda millət coşdu  
Maşağada qeyrət coşdu  
On kafirə qan uddurdu  
Bakılının bir dənəsi  
Zabrat qalxdı, Bilgəh qalxdı  
Əli tufəng tuta bilən  
Dəstə – dəstə ora axdı  
Pirşağının cavanları  
Novxanının aslanları  
Kürdəxanı qaplanları  
Kafiri yandırıb yaxdı  
Fatmaylılar, saraylılar  
Binəqədlilər «çaylı»lar  
Türkanlılar, digahlılar  
Torpağa təcavüz edən  
Ermənini vurub yıxdı  
Minlərlə şəhid verdi  
Qarabağda Abşeronum  
Amma «milli qəhrəman»a  
Bu cür fəxri ada layiq  
Layiq görülmədi abşeronlum  
Adi bir küçəyə, bir lövhəyə də  
Görülmədi abşeronlum  
İndi artıq xalqın ahuzarıdır  
Şəhid məzarıdır onun hər yeri

Ey yavrum, bağımızdan üz qərənfil  
Şəhid məzarına düz qərənfil

Gözəl deyib türk şairi Mehmet Akif  
Bayraqlara bayraq yapan üstündəki qandır,  
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir.

Abşeronda güllər açır, güllər solur  
Abşeronda ağsaqqallar qəmə batır  
Ağbirçəklər, qız – gəlinlər saçın yolur  
Qarabağ keçdikcə düşmən əlinə  
Hər kəsin ürəyi acıyla dolur  
Bəs günahkar kimdi görün?  
Bilən bilir, hey susurlar  
Haqsızlığı vecsiz – vecsiz  
Kənardan niyə pusurlar?  
Yalandan «Qarabağ», «Vay» deyə – deyə  
Satdılar vətəni qara qəpiyə

«Tayfabazlıq», «Yerlibazlıq»  
«Biz düşməne, kafirə yox,  
Millətimizə məzar qazdıq»

İkrah ilə «qədəş» deyən  
Nadanlara, xəbislərə  
Göstərim tarı, kamanı,  
Valeh olur vallah hamı  
«Qədəş»lərin ifasında  
Muğamlara, qəzəllərə  
Müəssəmə, təcislərə  
«Qədəş» vətənə gərəkdir  
«Qədəş» ata, - ər deməkdir

Abşeronun övladları  
Elin arzu - muradları  
Oğulları, həm qızları  
İnsanlığın ulduzları  
Dahiləri, istedadı  
Yox eləmək mümkün deyil  
Azərilər bu şanlı xalq  
İstedaddan köynək geyir

Bakı Vahidin vətəni  
Bakı Səttarın vətəni  
Cahangirin ana yurdu  
Tofiqin günəşi – odu  
Qarının ilham pərisi  
Hacbabanın canlı səsi

Ağaxanın zəngüləsi  
Zeynəbin şirin nəfəsi  
Əlbabanın hər kəlməsi  
Mən sənə qurban Bakımız  
Mən sənə heyran Bakımız

Vahid şerimin Vüqarı  
Bir Füzuli yadigarı  
Eşq saçardı hər şüarı  
Vahidə canan Bakımız

Səttarın hər bir tablosu  
Həyatın bir güzgüsüdür  
Səttar sənətin özüdür  
Ona mehriban Bakımız

Cahangirin yox əvəzi  
Heyran qalıb yer kürəsi  
Coşanda ilham pərisi  
Yusif – Kənan Bakımız

Tofiq Quliyev ölməzdir  
Mahnıları bizə dərslərdir  
O əvəz olunmaz kəslərdir  
Tofiqi sevən Bakımız

Qara Qarayev örnəkdir  
Musiqisi bir şimşəkdir  
«Yeddi gözəl» isə təkdir  
Qızları ceyran Bakımız

Hacıbabanın «şur-şəhnaz»ı  
Qəflətdən qopardı bizi  
Kökmüzə apardı bizi  
Qədim bir məkan Bakımız

Əlbabanın xoş avazı  
Sevdalara saldı bizi  
Ovsunladı qəlbimizi  
Qəlbimə sultan Bakımız

Oxuyanda Zeynəb xanım  
Damarımda dondu qanım  
Böylə səs olarmı, canım?  
Dillərdə dastan Bakımız

Ağaxan mömin bəndədir  
Misilsiz bir xanəndədir  
Eşqi bütün vətəndədir  
Özü «ağa», «xan» Bakımız

Bir məktəbdi xanım – Şövkət  
Səsində ülvi məhəbbət  
Bu nə hikmət, bu nə qüdrət  
Sanki kəhkəşan Bakımız

Elmira xanımın səsi  
Sanki bizə lay – lay deyir  
O sənətdən min don geyir  
Libası ürfan Bakımız

Məmədbağır bir qığılıcı  
Səsini şərbəttək içim  
Oxuduğca yanır içim  
Oduna yanan Bakımız

Əhsən müəllim çalardı  
Çaldığıca gözüm dolardı  
Keçmişlərə baş vurardım  
Tarixi ümman Bakımız

Firuz çalır həzin – həzin  
Heyrətdən yaşayır gözüm  
Bu kədərə necə dözüüm?  
Göyləri duman Bakımız

Möhlət çalır, ruhum uçur  
Sanki günəş muğam saçır  
Qış ikən çiçəklər açır  
Rüzgarı yaman Bakımız

Hacı Ədalət birinciydi  
Çalğısı gövhər – inciydi  
Dühaların ən gənciydi  
Tez verdi qurban Bakımız

Fəzrəddindən «rahab» duydum  
Sanki rəyada mən uydum  
Düşündüm ki, muğam – odu  
Tar ilə kaman Bakımız

Şəfiqə, çal kamançanı  
Ağlat, cavanı – qocanı  
Fəryadın tutsun hər yanı  
Dərddən ağlayan Bakımız

Mirnazimin kamançası  
Sanki qız – gəlin xonçası  
Çalğısı güllər incəsi  
Gündə toy – nişan Bakımız

Ələkbər bir müjgan oxu  
Balabandan kədər axır  
Qəlbimi yandırır – yaxır  
Kədəri milyon Bakımız

Əşrəf çalır şirin – şirin  
Çalğısı nə qədər dərin  
Bəy evinə köçür gəlin  
Çalıb – oxuyan Bakımız

Şəmsi İman vurur cəh – cəh  
Eşidənlər deyər bəh – bəh  
Klarnetin şux səsiylə  
Coşub – çağlayan Bakımız

Vəli çalır «Zəminxarə»  
Ürəyimə düşür yarə  
Yenə vuruldum Nigarə  
Sevdası coşan Bakımız

Aftandil də çalar qarmon  
Şirinliklər bir yox, on – on  
Çalğıya geydirir min don  
Alır o ilham, Bakımız

Hacı Vasim böyük alim  
Ondan ibrət alır aləm  
İlahiyyət sonsuz bir elm  
Əhli - müsəlman Bakımız

Hacı Tələt pir – ixtiyar  
İmannan bir binə qurar  
Səsində Haqq sevgisi var  
Haqqa inanan Bakımız

Fəxrimizdir Ziya Bünyad  
Vətənə ən layiq övlad  
Bir tarixçi – igid soldat  
Daim qəhrəman Bakımız

«Mixaylo»nu yada salaq  
düşmənlərdən qisas alağ  
Cəfər nəğməsini çalağ  
Qəlbi intiqam Bakımız

Hüseynbala sürdü «uçaq»  
Altı faşist təyyarəsin  
Bir günə məhv etdi qocağ  
İgid bir aslan Bakımız

Nəbi Xəzri el vurğunu  
Xəzərin ölməz məcnunu  
Bütün aləm bilir bunu  
Xəzrili tufan Bakımız

Tofiq Bayram qəlb şairi  
Azadlıqdı dərdi – səri  
Bir dürr idi kəlmələri  
Dərdləri pünhan Bakımız

Şair Qabil sinədəftər  
«Yanvar»da göstərdi hünər  
Şəhidlərə ağı deyər  
Sinəsi al – qan Bakımız

Abbaszadə bir qocaman  
Yazdı «General» tək roman  
Onu sevdi milyon insan  
Həyatı roman Bakımız

Heyranam Seyidbəyliyə  
Yazda «Cəbhədən - cəbhəyə»  
Bax onda geniş ürəyə  
Daim ucalan Bakımız

Qədirzadə indi hanı?  
Əsərləri eşq dastanı  
Çox povesti, çox romanı  
Sevib – oxşayan Bakımız

Hüseynqulu «Məcnun» oldu  
Leylanın dərdindən soldu  
Füzuli ayağa durdu  
Ol şəbi – hicran Bakımız

Cahangir Zeynalov vardı  
Səhnəmizə bir nübardı  
«Realizm» ondan qaldı  
Sənət yaradan Bakımız

Nəsibədən gəlməz daha  
Rolları ilə bu düha  
Qəlbimizə axa – axa  
Gülüşi dərman Bakımız

Əliağanın üzü gülər  
Sənətin hər sirtin bilər  
Ona tamaşa edəndə  
Olar firavan Bakımız

Ağahüseyn Cavidovun  
Rolları necə rəngarəng  
O sənətə verdi ürək  
Zirvəyə çatan Bakımız

Mirzağa fitri istedad  
Səhnədə ən böyük ustad  
Qəlbimizdən silinməz ad  
Ona şöhrət – şan Bakımız

Ərəblinski Hüseynə də  
Qəsd elədi qohumları  
Öldü səhnənin ilk barı  
Bəzən peşiman Bakımız

Hacı Mayil bir gövhərdir  
Çoxlarına dərs verərdi  
Ölüm necə vaxtsız gəldi  
Öldü qəzəlxan Bakımız

Mustafazadə Vaqifsə  
«Muğam» üstə «caz» yaratdı  
Avropalıları ağılatdı  
Avazı muğam Bakımız



Siyavuşun bənzəri yox  
Sən fitri - istədə bax  
Onu yetirib bu torpaq  
Torpağı mərcan Bakımız

Yaşar Nuri bir alovdur  
Öz bənzərsiz rollarıyla  
Düşmənlərin gözün ovdu  
Hər yanı düşman Bakımız

Turabovun ötüb yaşı  
Rolları onun qardaşı  
Sənətkara sevdirməkçün  
Böyük bir meydan Bakımız

Həsənağa Salayevin  
Yanıqlı bir səsi vardı  
Gözəl rollar yaradardı  
Ondan doymayan Bakımız

Aktyor Məlik bir vergiydi  
Aktyorların o yeniydi  
Səhnəmizin dirəyi  
Ondan nigaran Bakımız

Ələkbərov Ələsgərli  
Sanardım milli – sərvətim  
Dahi – əlçətməz sənətim  
Şimşək tək çaxan Bakımız

Ağadadaş Qurbanovun  
Səhnəmizdə öz səsi var  
Kinomuzda öz izi var  
Sənət bacaran Bakımız

Şəhidlərin hüzurunda  
Aktyor Hamlet yasa batdı  
Onlarla əbədi yatdı  
Köksü xiyaban Bakımız

Fuad müəllim poladdır  
Səhnədə sanki Fərhadır  
Xalqına gözəl övladdır  
Onu qoruyan Bakımız

Mirzəzadə Xəyyam coşdu  
Bir bulaq tək aşdı - daşdı  
Gözəl musiqilər qoşdu  
Nəğmələr yazan Bakımız

Qaboy çalan Kamildə ki  
Qaboyla ağlatdı bizi  
Röyadan oyatdı bizi  
Gülüb – ağlayan Bakımız

Şıxəli bizim fəxrimiz  
Xalqa eşqi, coşqun dəniz  
Heyf tez itirdik onu biz  
Göz yaşsı leysan Bakımız

Mirbabayev Seyid isə  
Sahib idi milyonlara  
Neft püskürən fantanlara  
Neftlə qaynayan Bakımız

Hökümənin qəlbi coşar  
Rollarından gözlər yaşar  
Obrazları daim yaşar  
Bizi yaşadan Bakımız

Bədirbəyli, gözəl qadın  
Tarixlərə düşdü adın  
Əsil «xanım» tək yaşadın  
Leylaya Məcnun Bakımız

Nəcibənin ala gözü  
Şux yerışı, şirin sözü  
«Ana»yla kövrəltdi bizi  
Yetimi qucan Bakımız

Əminə, şeir həkimi  
Avaza yaxıb qəlbimi  
Kim şer söylər, onun kimi  
Şier anlayan Bakımız

Tofiq Kazam bizə lazım  
Onan gərək əsər yazım  
«Ölülər»ə dedi sözün  
Dirilərə çan Bakımız

Tağızadə kino çəkər  
Tariximizi lentə bükər  
«İzi» üçün qala tikər  
Ulu, qocaman Bakımız

Eldar Quliyev ustaddır  
Dünyada tanınmış addır  
Onlarla kino yaratdı  
Bəzən «Burulğan» Bakımız

Bakı min-min sənətkardan  
Arif Babayevi seçdi  
«İçəri şəhər», «Gün keçdi»  
Dərdini boğan Bakımız

«Fəryad» çəkdi Ceyhun Mirzə  
Düşmənimizi tanımaqçün  
Yaxşı dərslər verdi bizə  
Taleyi boran Bakımız

Azərpaşa «Hamlet» qoydu  
Şekspiri gözəl duydu  
«Olum» - «Ölüm» arasında  
Verdi imtahan Bakımız

Sən Kəbə evini ziyarət etdin  
Uca Allahına ibadət etdin  
İslam dinimizə itaət etdin  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Səsi, nəfəsini Tanrıdan aldın  
Vahidin evində ilk addım atdın  
Böyük sənətinlə, zirvə ucaldın  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
«Dilgəş»in qəmlərin silsiləsidir  
Zəngulən muğama zil nəfəsidir  
Səsin böyük xalqın, elin səsidir  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Elə ki, səslənir Firuzun tarı  
Göylə uçurursan muğam «Qatar»ı  
Firuzdan ayrılısan, əhf etməz Tanrı  
Elində ağasan, sənətdə xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan

Avazın dinidir, dərvişanədir  
Bu səsin atadan bir nişanədir  
Qəmli səşindən qəlb şənə-şənədir  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Elə ki, oxursan «Bayatı - Qaçar»  
Yaşayır, muğamım, deyiləm naçar  
Sən olan məclisdən naşı cəld qaçar  
Elində ağasan, sənətdə xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Muğamda ustadsan, qavalda ustad  
Elindən almasan ən şərəfli ad  
Xanəndə alimə sən oldun ustad  
Elində ağasan, sənətdə xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Sənə kaman çalır Həci Ədalət  
Görməzsən bu dostdan, heç bir xəyanət  
Sizi dinləyəndə vallah qiyamət  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan  
Adın Ağaxandı, özün də ziləsin  
Sənə ram olunub, «Hüzzel», «Xavəran»  
Sənə oğul deyir Azəribaycan  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, həcc Ağaxansan  
Sənə elin verib böyük qiyməti  
Qələmə sövq etdin Vüqar Əhmədi  
«Çox sağ ol» söyləmə, yoxdu zəhməti  
Elində ağasan, muğamda xansan  
Soyadın Abdulla, Həcc Ağaxansan

Abşeronu fırçasıyla tanıtdırdı o dünyaya  
Mənzərələr yaradaraq çəkdi dəniz, çəkdi qaya  
O təbiət şairiydi, o təbiət rəssamıydı  
Doğma kəndi Əmircansa – canı idi, qanı idi  
Əl çəkirdi təbiəti, dil deyirdi Füzulidən  
Daxilində, istedadda, gen deyildi Füzulidən  
Bu dünya da, bir dünya da Səttarımın dünyasıdı  
Qoca Səttar Abşeronun mənzərəli röyasıda  
Çıxardı gah dağ başına, gah aranda qövr edərdi  
Xanbulana, o Qəçreşə aram-aram yol gedərdi  
Ulu rəssam Bəhlulzadə kəndin sənin gül Əmircan  
İnan ustad, sənin ilə fəxr eləyir Azəribaycan

Ey Füzuli yadigarı ustadım

Şeur-qəzəl gülşənində «Bustan»ım  
Sözü dedin bədahətən ürəkdən  
Şərimizdə şahənşaham-sultanam  
Füzulinin məktəbində yetişdin  
Əbədi bir məktəb qoydun ustadım  
Qəzəllərdə çatdın uca zirvəyə

Meyxanada vardır sənin öz adın  
Ömür boyu çəkildin xəlvətə  
Guşələrdə gün keçirən xaqanam  
Ey Vahidim, söz sultanım, müdrikim  
Dil-dodaqda söylənilən dastanım  
Adın gəzər muğam ilə yanaşı  
Şərimizdə sevgilimsən – cananım  
Yaşamısan sən yüz ili Vüqarlı  
Abşeronlum, Digəhlimsən, sən canım

Gəlin indi əziz dostlar  
Kökümüzə nəzər salaq  
Əslimizdən, soyumuzdan  
Biz dərs alağ, ibrət alağ  
Bakıxanov Abbasqulu  
Bakuvilər, ustad, ulu  
Elimizin ölməz qolu  
Abşeronum, Abşeronum

Musavata başçı oldu Rəsulzadə  
Bir insandı soyu-kökü əsilzadə  
«İslamçılıq» şüarıydı amalları  
Türkçülüyə çağırırdı insanları  
Vətəninə istiqlala bəxş etdi o  
Xətəinin yolu ilə gedirdi o

İstiqlalı tonqallarda söndürənlər  
Bələkdəki bir körpəni öldürənlər  
«Qızıl ordu» vətənimizi al-qan etdi  
O vətəni mühacir tək hey seyr etdi  
Uzun çəkdi, düz yetmiş il əsir olduq  
Haqq deyənlər zindanlarda əsir oldu  
Can deyəndə «Azər» dedi, «Baycan» dedi  
Bayraqların enməməsin o an dedi  
Unutmadı səni millət Məmməd Əmin  
Universitet, pul da sənin, sən ol əmin  
Məfkurəndə dövlətimiz bu gün yaşar  
Tarixlərdə sən kimi ərlər yaşar

Zeynalabdin – el atası, xalqın ən böyük dühası  
Maarifimin, qəzetimin, həm də danılmaz mənası  
Bakıya su çəkdirmişdi, abidələr tikdirmişdi  
Tikmişdi ki, izi qala, tikməmişdi özü qala  
İndi onun tikdirdiyi ocaqlardan min-min adam çörək yeyir  
İndi onun saldırdığı o bağlara, xamilyonlar «mənim» deyir  
Qız məktəbi açdırmışdı, gözəl yollar saldırmışdı  
Xalqı bələdan qurtarıb, möhtaclara əl tutardı  
Bənzəşydi ona hamı, vəhşət sarmazdı dünyanı  
Cinayət-riya-xəyanət, dəhşət vurmazdı dünyanı  
Hacı! Mənim qürurumsan, kökümsən çələng nurumsan

Hələ çox dərs alıb keçmişimizdən  
Kişilik, insanlıq öyrənməliyik  
Baş vurub tarixə yaddaşımızdan  
Cəsarət, şücaət diləməliyik

Azərbaycan, sarayımın şahı kim?  
Vaxtsız gələn qonağın pənahı kim?  
Dostun qibləgahı, səcdəgahı kim?  
Azərbaycan, diyarımın yayımı?  
Ya ulduzu, ya günəşi, ayımı?  
Haraylasam kim eşidər hayımı  
Dostluqda elə bil ağadı-xandı  
Nurlu kəhkəşanda, bir asimandı  
Sanki özü də bir Azərbaycandı  
Abşeronum, mənim cənnət diyarım  
Sənnən ilham alıb, coşur vüqarım

Qələbə nəğməmiz gəzsin aləmi  
Silinsin qəlbindən qubarın Vüqar  
Düşməsin əlindən Haqqın qələmi  
Haqq ilə bağlansın ilqarın Vüqar

Gədədən bəy olmaz, gədədir-gədə  
Könülsüz tikəni həzm etməz mədə  
Bakıyla Abşeron istər hər vədə  
Daim uca olsun vüqarın, Vüqar

2003, yanvar – fevral

**VƏTƏNDƏ MÜHACİRƏM**

Ağlayıram, gülürəm,  
Aliməm, ya tacirəm.  
Bircə onu bilirəm  
Vətəndə mühacirəm.

Qürbətdə Vətən dərdi,  
Çəkənçinin savab imiş.  
Vətəndə Vətən dərdi,  
Dəhşətli əzab imiş.

Düzə olublar qənim,  
Acgözlər deyir mənim,  
Ya rəbbim, nə edəlim,  
Vətəndə mühacirəm.

Dost-yağı bilinməyir,  
Göz yaşım silinməyir.  
Bir kəs qorxudan demir,  
Vətəndə mühacirəm.

Yersiz gəldi, yerli qaç,  
Qapını taybatay aç.  
Evimdə verirəm bac,  
Vətəndə mühacirəm.

Ağadı boş qafalar,  
Sıralanır mafalar.  
Hökm eləyir tayfalar,  
Vətəndə mühacirəm.

Görən gedim hayana,  
Qara bəxtim oyana.  
Qalım mən yana-yana,  
Vətəndə mühacirəm.

Taxt üstə var qalmaqal,  
Torpaqlar olub işğal.  
Qarabağ, salamat qal,  
Vətəndə mühacirəm.

Bəlkə göyə uçum mən,  
Yer altını qucum mən.  
Kimə edim hücum mən,  
Vətəndə mühacirəm.

Kimə açım dərdimi,  
Dərd doğrayır qəlbimi.  
Göyə açdım əlimi:  
Vətəndə mühacirəm.

Elin malı yeyilir,  
Talan, qarət edilir.  
Mənə rişxənd edilir,  
Vətəndə mühacirəm.

Millət göz yaşı tökür,  
Vicdan yox olur, çökür.  
Nə olsun, ağla, hönkür,  
Vətəndə mühacirəm.

Vətən düşüb tilsimə,  
Açıl dedim “Sim-sim”ə.  
Nə vecimə, kim-kimə,  
Vətəndə mühacirəm.

Başlar boş, ciblər dolu,  
Quldur tək kəsib yolu.  
Mən qəriblik simvolu,  
Vətəndə mühacirəm.

Düz deyən dil kəsilir,  
Günahsızlar əzilir,  
Məni duyanlar bilir,  
Vətəndə mühacirəm.

Fəqir sevir zəhməti,  
Xalqım verir qiyməti.  
Sevin Vüqar Əhmədi,  
Vətəndə mühacirəm.